

## Bulla-dəniz yatağı kondensatının mikroelement tərkibi

B.Ə. Hüseynova, k.e.d.  
G.S. Muxtarova, t.ü.f.d  
Neft-Kimya Prosesləri İnstitutu

**Açar sözələr:** qaz-kondensat, mikroelement tərkibi, Bulla-dəniz, Azəri, Şahdəniz.

DOI:10.37474/0365-8554/2022-9-52-54

e-mail: lab.21@mail.ru

### Mikroelementnyi sostav kondensata mestorozhdeniya Bulla-deniz

B.A. Guseynova, d.x.n., G.S. Muxtarova, d.f.t.n.  
Institut neftkhemicheskikh processov

**Kлючевые слова:** газоконденсат, микроэлементный состав, Булла-дениз, Азери, Шахдениз.

Приведены результаты исследования микроэлементного состава конденсата месторождения Булла-дениз. Для изучения микроэлементов анализы проведены на аппарате с индуктивно-связанной плазмой ИСП – MS 7700 в аналитическом центре Национальной академии наук Азербайджана и в ИНХП на эмиссионном спектрометре с индуктивно-связанной плазмой "OPTIMA-2100DV". Результаты анализа показывают, что содержание микроэлементов в исследованном газоконденсате невысокое, всего – 37.653 ppm, из них 10.513 ppm составляют неметаллы – Si и As. Доминирующими среди найденных металлов в конденсате Булла-дениз являются Na, Fe, Ni, V, Pb. Из сравнения выявлено, что если по составу характерных элементов конденсат Шахдениз близок к морским нефтям, то конденсат Булла-дениз отличается элементами I и V групп.

### Ultimate composition of the condensate from Bulla-deniz field

B.A. Huseynova, Dr. in Ch. Sc., G.S. Mukhtarova, PhD in Tech. Sc.  
Institute for Petrochemical Processes

**Keywords:** gas-condensate, ultimate composition, Bulla-deniz, Azeri, Shahdeniz.

The paper presents the results of the studies on the ultimate composition of the condensate from Bulla-deniz field. To study the microelements, the analysis has been carried out on the device with inductively-coupled plasma ISP-MS 7700e in the Analytical Centre of NAS of Azerbaijan and on the emission spectrometer with inductively-coupled plasma "OPTIMA-2100DV" in the Institute for Petrochemical Processes as well. The results of the analysis justify that the content of microelements in studied gas-condensate is not high – totally 37.653 ppm, 10.513 ppm of which are non-metals – Si and As. Dominating metals found in the condensate from Bulla-deniz are Na, Fe, Ni, V, Pb. It was defined from the comparison that the condensate from Shahdeniz by the content of characteristic elements is related to the offshore oils, while the condensate from Bulla-deniz is differed with the elements of I and IV groups.

Qaz-kondensat, məlum olduğu kimi, hasilat zamanı təbii qazlardan ayrılan karbohidrogenlərin qarışığıdır, yəni qaz və neft yataqlarının işlənməsinin əlavə məhsuludur. Əgər qaz böyük dərinliklərdə yaranırsa, o zaman kondensatda kerosin və qazoyl üstünlük təşkil edir. Ən çox yayılmış qaz-kondensat, özündə naftenlər və metan saxlayır. Kimyəvi tərkiblə yanaşı qaz-kondensatın mikroelement tərkibinin öyrənilməsi də vacibdir [1, 2].

Dəniz akvatoriyasında hasil edilən qaz-kondensatları karbohidrogen və mikroelementlərin tərkibinə görə əhəmiyyətli dərəcədə fərqlənir [3–5]. Məsələn, Azərbaycanın Pirallahi və Neft Daşları dəniz yataqları neftlərinin tərkibi müxtəlidir [6].

Bu məqalədə, 1974-cü ildə kəş edilmiş, Bulla-dəniz kondensatının mikroelement tərkibinin öyrənilməsindən alınan nəticələr verilir. Bulla-dəniz Bakı arxipelağında, sahildən 13 km aralı məsafədə yerləşir, sahəsi 3.5 km<sup>2</sup>dir. Adanın akvatoriyasından hələ 1968-ci ildən qaz çıxarılmağa başlanıb. Bulla-dəniz yatağından son zamanlar geoloji tədbirlər uğurla həyata keçirilməklə yatağın 123 Nə-li quyusunun 5878–5815 m<sup>3</sup> dərinlik intervalında süzgəc açılmış, 2017-ci ildə 6132 m dərinliyədək qazılmış və quyudan indiyə qədər 104 min t kondensat və 472 min m<sup>3</sup> qaz hasil edilmişdir. Gələcəkdə də bu quyudan təbii qazın hasil edilməsi proqnozlaşdırılır.

Tədqiqat üçün götürülen qaz-kondensat nümunələrinin mikroelement analizləri Geologiya və Geofizika İnstitutunun Analitik mərkəzində inductiv-bağlı plazmali İSP MS 7700e cihazında və Neft-Kimya Prosesləri İnstitutunda Perkin Elmer kompaniyasının istehsalı "OPTIMA2100DV"

emission spektrometrində aparılıb. Alınan nəticələr cədvəldə Azərbaycanın digər perspektiv yatağı olan Şahdəniz kondensatının və yüngül Azəri neftinin ( $d_4^{20}=843.4 \text{ kg/m}^3$ ) mikroelement tərkibi ilə müqayisəli şəkildə verilmişdir. Bulla-dəniz kondensatında analizin nəticəsi olaraq 9 metal, 2 qeyri-metal (Si və As) aşkar edilmişdir. Həmin elementlərin kondensatda ümumi qatılığı – 37.653 ppm (10.516 ppm – qeyri-metallar) olmuşdur.

Cədvəldən göründüyü kimi, Bulla-dəniz-kondensat tərkibində Hg (0.042 ppm), Si (10.27 ppm), As (0.246 ppm) aşkar edilməsi ilə

Şahdəniz kondensati və Azəri yatağı neftindən fərqlənir. Şahdəniz kondensatı ilə müqayisədə Bulla-dəniz kondensatında I qrup – gümüş, qızıl, II qrup – maqnezium, sink, VI qrup – molibden, xrom, VII qrup manqan və cıvə qrupu – palladium elementləri yoxdur.

Azərbaycanın digər kondensat və neftlərinə nadir halda rast gəlinən V qrup elementi – 3.84 ppm və Ni – 4.76 ppm qatılıqdə Bulla-dəniz kondensatında müəyyən edilmişdir. Vanadıum (V) elementinin qatılığı Azəri neftində 3.38 ppm təşkil edir. Mikroelementlərin tərkibini və onların nisbətini nəzərə alıb ehtimal etmək olar ki, Bul-

Mikroelementlər	İşarələr	Mikroelementlərin qatılığı, ppm		
		Bulla-dəniz		
		Şahdəniz	Dərinlik, m	Azəri
		5900–5263	6688	2810–2768
<b>I qrup</b>				
Qələvi metalları	Na	8.78	-	121.33
	K	-	-	29.19
	Cu	0.82	<0.9	3.06
	Ag	-	<0.67	-
	Au	-	<1.16	-
	Hg	0.042	-	-
	Cd	0.025	-	-
Cəmi		9.667		153.38
<b>II qrup</b>				
Qələvi torpaq elementləri	Mg	-	63.11	-
Sink elementi yarımqrupu	Zn	-	6.76	6.92
Cəmi			69.87	6.92
<b>IV qrup</b>				
Karbon qrupu elementləri	Si	10.27	-	-
	Pb	2.16	<1.93	8.04
Cəmi		12.43		8.04
<b>V qrup</b>				
Azot yarımqrupu elementləri	V	3.84	-	3.38
	As	0.246	-	-
Cəmi		4.086		3.38
<b>VI qrup</b>				
Xrom yarımqrupu elementləri	Mo	-	5.50	-
	Cr	-	5.05	-
Cəmi			10.55	-
<b>VII qrup</b>				
Manqan yarımqrupu elementləri	Mn	-	14.66	0.91
<b>VIII qrup</b>				
Dəmir qrupu elementləri	Fe	6.34	36.7	73.63
	Ni	4.46	38.3	12.68
	Co	0.67	<1.24	-
Cəmi		11.47	75.0	86.31
Cıvə qrupu elementləri	Pd	-	<1.8	-
Ümumi miqdari		37.653	170.08	258.03

la-dəniz kondensati geoloji yaşına görə Şahdəniz kondensatından, Azəri nefti isə digər dəniz neftləri ilə müqayisədə daha qədimdir.

Mineral sütüruların tərkib elementi olan qələvi Na metalı Bulla-dəniz kondensatında 8.78 ppm, Si elementi 10.27 ppm qatılığındadır. Qaz-kondensatda Si elementinin aşkar edilməsini yataqların formaloşması zamanı onlarda  $\text{SiO}_2$  kolloid hissəciklərinin olması ilə əlaqələndirmək olar [7].

Tədqiq edilmiş karbohidrogenil qaz xammalının aşkar edilmiş mikroelementləri qatılıqlarına görə aşağıdakı sıralar üzrə düzülüb:

Bulla-dəniz kondensatı	$\text{Si} > \text{Na} > \text{Fe} > \text{Ni} > \text{V} > \text{Pb} > \text{Cu} > \text{Co} > \text{As} > \text{Hg} > \text{Cd}$
Şahdəniz kondensatı	$\text{Mg} > \text{Ni} > \text{Fe} > \text{Mn} > \text{Zn} > \text{Mo} > \text{Cr} > \text{Pb} > \text{Co} > \text{Au} > \text{Cu} > \text{Ag}$
Azəri nefti	$\text{Na} > \text{Fe} > \text{K} > \text{Ni} > \text{Pb} > \text{Zn} > \text{V} > \text{Cu} > \text{Mn}$

Beləliklə, alınan nəticələrin araşdırılmasından bəlli olur ki, Şahdəniz kondensatı üçün deniz neftlərinə oxşar olmaqla II, VI, VII, VIII qrup elementləri xarakterikdir, Bulla-dəniz yatağı kondensatı üçün I, IV, V, VIII qrupların elementləri xarakterikdir.

Qeyd olunan nəticələr, o cümlədən, Bulla-dəniz kondensatının mikroelement tərkibi, karbohidrogen xammalının çeşidlənməsində, onun səmərəli emal sxeminin hazırlanmasında və yatağın miqrasiyası, geokimyevi xassələrinin öyrənilməsində istifadə edilə bilər.

#### Əldəbiyyat sıyahısı

1. Пунанова С.А. Микроэлементы в нафтидах при разработке нефтяных и газоконденсатных месторождений // Нефтехимия, 2001, т. 41, № 3, с. 185-193.
2. Колодяжный А.В., Ковалчук Т.Н., Коровин Ю.В., Антонович В.П. Определение микроэлементного состава нефти и нефтепродуктов. Состояние и проблемы // Методы и объекты химического анализа, 2006, т. 1, № 2, с. 90-104.
3. Самедова Ф.И., Гусейнова Б.А. Азербайджанские нефти новых месторождений и их гетероатомные соединения. – Баку: Изд-во Элм, 2009, 323 с.
4. Самедова Ф.И., Гусейнова Б.А., Кулев А.Д., Алиева Ф.З. Микроэлементный состав нефти некоторых новых месторождений Южного Каспия // Нефтехимия, 2009, т. 49, № 4, с. 306-309.
5. Səmədova F.I., Hüseynova B.Ə., Quliyev A.D., Əliyeva F.Z. Azərbaycan neftlərinin element tərkibinə görə tiplətəcəyi // Azərbaycan neft təsərrüfatı, 2014, № 4, s. 40-43.
6. Самедова Ф.И., Гусейнова Б.А., Юсифов Ю.Г. Исследования микроэлементного состава нефти морских месторождений Азербайджана Пираллахи и Нефт Дашлары // Нефтехимия и нефтепереработка, № 9, с. 23-24.
7. Камъянов В.Ф., Аксенов В.С., Титов В.И. Гетероатомные компоненты нефти. – Новосибирск: Изд-во Наука, 1983, 239 с.

#### References

1. Punanova S.A. Mikroelementy v naftidakh pri razrabotke neftyanykh i gazokondensatnykh mestorozhdeniy // Neftekhimiya, 2001, t. 41, No 3, s. 185-193
2. Kolodjazhnyi A.V., Koval'chuk T.N., Korovin Yu.V., Antonovich V.P. Opredelenie mikroelementnogo sostava neftey i nefteproudktov. Sostoyanie i problemy // Metody i obyekty khimicheskogo analiza, 2006, t. 1, No 2, s. 90-104.
3. Samedova F.I., Guseinova B.A. Azerbaidzhanskie nefti novykh mestorozhdeniy i ikh geteroatomnye soedineniya. – Baku: Izd-vo Elm, 2009, 323 s.
4. Samedova F.I., Guseinova B.A., Kuliev A.D., Aliyeva F.Z. Mikroelementniy sostav neftey nekotorykh novykh mestorozhdeniy Yuzhnogo Kaspiya // Neftekhimiya, 2009, t. 49, No 4, s. 306-309.
5. Samedova F.I., Huseynova B.A., Guliyev A.D., Aliyeva F.Z. Azerbaijan neftlerinin element tərkibinə gore tiplere ayrılmasi // Azerbaijan neft teserrufati, 2014, No 4, s. 40-43.
6. Samedova F.I., Guseinova B.A., Yusifov Yu.G. Issledovaniya mikroelementnogo sostava neftey morskikh mestorozhdeniy Azerbaidzhana Pirallahi i Neft Dashlari // Neftekhimiya i neftepererabotka, No 9, s. 23-24.
7. Kam'yanov V.F., Aksenov V.S., Titov V.I. Geteroatomnie komponenty neftey. – Novosibirsk: Izd-vo Nauka, 1983, 239 s.